

Dilemma

Yuxudan ayıla bilmirdi. Könlündən göz qapaqlarını barmaqları ilə aralamaq, üzünü şillələmək keçəsə də, bacarmırdı. Bir də yuxuda susadığını hiss edirdi. Yuxusunda arx da vardi. Kənarları balaca-balaca çaylaq daşları ilə örtülmüş arx. İstəyirdi ki, əllərini bu arxin kənarlarına qoyub doyunca su içsin, amma ona nəsə mane olurdu. Hiss edirdi ki, nəsə xoşa-gəlməz bir şey olub. Kirpiklərini araladı, nəzərləri bir müddət tavanda dolaşdı. Key kimi olsa da, buranın öz evi olmadığını başa düşürdü. Əlini qaldırmaq istədi ki, gözlərini ovxalasın. Əlləri qalxmadı. Hansısa gözə görünməz qüvvə elə bil ki, onun qollarını yanlardan bədəninə pərcimləmişdi. Boynunu birtəhər, bacardığı qədər uzadıb bədəninə baxmağa çalışdı. Bədənin boyundan aşağı hissəsi möhkəmcə sarılmışdı. Bütün vücudunu soyuq tər basdı. Bir də baxdı – daha diqqətlə və zəndlə. Gözləri elə böyüdü ki, az qala hədəqəsindən çıxacaqdı. Gördüklerinin yuxu olması üçün Allaha yalvarmağa başladı. Bir az yalvarandan sonra təkrar bədəninə nəzər salmaq istədi. Ancaq qorxurdu, uçurumun kənarında dayanmış adam necə aşağı baxmağa qorxarsa, o da eləcə baxa bilmirdi və ya baxmaq istəmirdi. Bütün vücudu, sanki çıyılınə toplanmışdı, çıyıləri ürəyinin tramplini idi. Nə vaxtsa Xirosima hadisələrində qollarını itirmiş vietnamlı Xanoy adlı uşaq barədə oxumuşdu. Özünü bircə anlıq belə o uşağın yerinə qoyanda dəli olurdu. Demək, indi o da qolsuz yaşayacaq? Dəhşət bürüdü onu, içinde üsyan, qorxu, təlaş vardi. Tfu, zəhrimara qalasan! Bir milçək səhərdən bəri əl çəkmirdi ondan. Gah gəlib ağızına girirdi, gah burnuna təpilir, gah da qulağının dibində vizildiyib zəhləsini tökürdü. Elə bil bu zalim həşərat da onun acizliyini başa düşürdü və hər vəchlə onu özündən çıxarmağa çalışırdı... İki ay idı ki, xəstəxanadan çıxmışdı. Bu iki ayın hər günü xəcalətindən ölüb yerə girirdi. Təbii ehtiyaclarını da arvadının köməyi ilə edirdi. Alışa bilmirdi vəziyyətinə, möhtəcliğinə, acizliyinə. Qadın bacardığı qədər ərinə ürək-dirək verməyə çalışırdı. Birinci iki həftəni daha ağır keçirdi. Tez-tez olmayan qolları ağrıyırdı. Hərdən barmaqlarının qəşindiğini da hiss edirdi. Bəzi vaxt isə əllərini yana açıb möhkəmcə

Vəfa MÜRSƏLQİZİ



gərnəşmək keçirdi ürəyindən. Arabir düşünürdü ki, görəsən, onun bədəninin bir hissəsi olan qolları haradadır? Harda çürüyür, hara düşüb qalıb?.. Gecələr ağlayırdı. Eyni yataqda yata bilmirdi arvadı ilə. Bu yarımcıq bədəni ilə sevdiyi qadının hansıa əzasına toxunmağı özünə siğışdırırdı. Qadın ona toxunanda əsəbiləşirdi. Evlərinə tez-tez ona baş çəkməyə gələn adamlardan zəhləsi gedirdi. Ona elə gəlirdi ki, hamı bura onun şikəstliyinə baxmaq, halına yanmaq üçün gəlir. Çox vaxt içəri qoymurdu gələnləri. Onlar da o biri otaqda arvadı ilə oturub çay içir, gətirdikləri təsəlli payını çay fincanının kənarına qoyub borclarını vermiş, yüngülləşmiş şəkildə qapıdan çıxırdılar. Heç kim başa düşmürdü ki, o gələnlərin onun yanında çay içmələrinə, barmaqları ilə çini fincanın qulpuna toxunmalarına dözə bilmir. Hər şeydən daha çox oğlu təəccüb edirdi. Dörd yaşlı uşaq atasının qolsuz olmasına heç cür öyrəşə bilmirdi. Gəlib yanında dayanır, ağlayırdı ki, onu qucağına alsın. Bir də başqa adamlara baxır, sonra isə atasına və onun qol yeri boş olan köynəyinə nəzər salırı. Sanki uşaq ağlı ilə müqayisə edirdi. Qəribə hissələr keçirirdi, bəzən ona elə gəlirdi ki, qolları yerindədir, lakin kimsə onları kəndirlə bağlayıb. Demək, bundan sonra bütün ömrünü beləcə qolsuz keçirəcəkdi. Deyilənə görə, protez qollar geymək olurdu. Amma bu qollara öyrəşmək, yəqin ki, çox çətin idi. Özünü protez qolla təsəvvür edə bilmirdi. Toxuna bilməmək çox ağırdır. Əlini uzada bilməmək, barmaqlarınla saçlarını üzündən geri edə bilməmək, qollarını geniş açıb sevdiklərini sinənə basa bilməmək... İnsanın ən adı, sıradan saydığı bəzi hərəkətlər var, məsələn, fincanı götürüb çay içmək.

Barmaqlarını şaqqıldatmaq, demək, insanların adı hesab etdiyi bu hərəkətlər özü də bir gün əlçatmaz ola bilərmiş. Bütün bədəni, bütün qəlbini ilə müharibəyə nifrət edirdi.

Hərə bir cür sevir bu dünyada. Biri sevdiyi insanların qaş-gözünü, biri bədən quruluşunu, bir başqası isə səsini sevir. Onun bir tanıştı vardi, sevdiyi qadını səsinə görə sevmişdi. Hə, məhz səsinə görə. Əvvəlcə telefonda bu qızı dəlicəsinə aşiq olmuşdu. Sonra görüşmüştülər və oğlan görüşdən məyus qayıtmışdı. Qızın səsi və xarici görünüşü bir-biri ilə uzlaşmırıldı. Amma iki-tüç gündən sonra yenə əvvəlki kimi danışmağa başlamışdır. O dostunu danlamışdı ki, niyə qızı ümid verir? Axı dostu aydınca demişdi ki, o qız mənlik deyil. Dostu az qala ağlaya-ağlaya dedi ki, "Danışmasam, yata bilmirəm. Mən onu yenə səsindən sevməyə başlamışam". O, qadının saçlarını sevirdi. İlk dəfə arvadının saçlarının ardınca düşüb getmişdi. Qəhvəyi rəngli, sıx, gur uzun saç dalğası onu ardınca sürükləmişdi. O qız onun arvadı olandan sonra da bu saçlardan doymaq bilmirdi. Ən çox sevdiyi nəvazişi arvadının saçlarını tumarlamaq idı. Eşitmişdi ki, saç teli canlı olur. Saçlar hiss edir və hətta küsə də bilir. Qadın da öz saçlarını sevirdi. Tez-tez Hüqonun Fantinası kimi tellərini kürəyinə tökürlər, darayırlar, saatlarla saçları ilə oynayırdı. Oğlu doğulanda qadının saçları bir müddət töküldü. Deyirlər axı, usaq üzə güləndə saç tökültür. Hamı onu dilə tutdu ki, saçını kəsdirsən, amma o kəsdirmədi. Əri də arvadının bu qərarına qarışmadı. İndi ona elə gəlirdi ki, arvadının saçları darixir, tumar istəyir. Bu söz ağlından keçəndə içində firtina qopurdu. Necə yəni tumar istəyir? Kimin tumarı oldu – olar məgər? Ondan başqa kim bu qadının saçlarına toxuna bilər? Dodaqları səyriyirdi, olmayan yumruğu düyünlənirdi. Acizliyindən hönkürdü. Son vaxtlar qadınla kişi tez-tez dalaşındılar. Arvadına açıqlanırdı, əslində isə onu dəli kimi qışqanırdı. Qoluna girə bilmədiyi bu qadının bir gün başqasının qoluna girə biləcəyi ağlına gəlirdi. Bu səhər də möhkəmcə dalaşındılar. Daha doğrusu, o, boş bir şeyin üstündə qadına açıqlandı. Qadın insafən ona cavab qaytarmadı. Arvadının dolmuş gözlərinə baxdı.

– Zəhlən gedir məndən, hə? Bilirəm, deməsən də, olar.

– Bəsdir də, hər gün dava olar? Mən sənə neyləmisişəm? Niyə belə edirsən ki? – Nifrət edirsən mənə?

– Axı niyə belə fikirləşirsən. Mən də insanam, niyə hər gün sudan səbəb tapıb qanımızı qaraldırsan.

– Heç, sənin üçün bəhanə yaradıram da.

– Nə bəhanə?

– Necə nə bəhanə?

– Bəs getmək istəsən, nəyi səbəb göstərəcəksən?

Boşananda nə üçün boşandığını deyəcəksən?

– Hara getmək istəsəm?.. Nə boşanmaq, dəli olmusan? Sən Allah, bəsdir. Boş-boş danışma.

– Gedəcəksən, bilirəm, gedəcəksən. Bir gün saçların tumar istəyəndə gedəcəksən.

Qadının gözlərindən yaş sel kimi gedirdi. Hönkürə-hönkürə əynini geyindi, çantasını qapıb bayırı çıxdı. O gedəndən sonra it kimi peşman oldu. Evin ortasına uzanıb ulamaq istəyirdi. Axı yaxşı bilirdi ki, gərək belə etməyəydi. Qorxurdu ki, qadın bir daha qayıtmaz. Bəlkə də, artıq qayıtmayacaqdı.

Axşama az qalırdı. Saat beşdə uşağı bağçadan götürmək lazımdı. Yəqin, arvadı uşağın dalınca getmişdi. Uşağı götürüb atası evinə də getmiş ola bilərdi. Sabah da belə keçəcək. Birisi gün də, sonra neçə belə günlər ötəcək. Qadın boşanacaq ondan. Qolsuz kişi kimin nəyinə lazımdır ey? O da bu evin altında milçəyini belə qovmağa aciz halda gəbərib gedəcək. Qapıya açar salınanda mürgüləmişdi. Yanağında bir iki damla göz yaşı da vardi. Tez yanağını silmək istədi, amma növbəti dəfə acizliyini hiss etdi. Oğlunun şən səsi evi başına götürdü. Arvadının asta addımlarla ona yaxınlaşdığını hiss etdi. Başını qaldırıb qadının üzünə baxmağa çəkinirdi. Elə bilirdi ki, arvadı onun baxışını gözləyir ki, ona gedəcəyini, çantasını yiğmaq üçün qayıtdığını desin. Ah, kaş əlləri olaydı, qalxbı arvadının qarşısına keçərdi, qollarını açıb onu qucaqlayardı. Getməyə qoymayaydı. Hannan-hana başını qaldırdı və mat qaldı. Qadının saçları "kare" kəsilmişdi. Uzun, qalın saçlardan əsər-əlamət yox idi. Nəsə soruşmağa ehtiyac duymadı. Qadın sakitcə ona baxıb gülmüşündü. Üstünə əyildi və dodaqları ilə yanağındaki yaş damlasını götürdü. Bunu elə etdi ki, o başa düşməsin. Sonra isə sevinclə:

– Ağırılıq edirdi başıma. Yaxşı ki, kəsdirmişəm, bax, gör nə qəşəng yaraşır, – dedi.

QÜRURUN RƏNGİ

Metronun qapıları az qala bağlanacaqdı. Özünü axımın arasından zorla çölə atdı. Bir oğlan bayaqdan gözünü ona zilləmişdi. Yaşı xeyli kiçik olardı. Özü oğlana tərəf baxmamağa çalışsa da, onun nəzərlərini üzərində hiss edirdi. Əvvəlki vaxtlar olsaydı, hirslenərdi, oğlana göz süzdürər, üzünün mimikası ilə baxışların ona xoş gəlmədiyini hiss

etdirərdi. Lakin indi qabiq kimi boş və ilgisiz idi. Bu dəqiqə bu oğlan yanaşın onu öpsə də, onun üçün artıq mənəsi yox idi. Özünü hansısa kitabdan, kinodan çıxıb bu şəhərə düşmüş kimi hiss edirdi. Bəlkə də, bu hissi çox adam keçirib. Bu, bilirsinizmi nə zaman olur? Adamın bütün ümidi ləri öləndə, amma özü ölmək üçün özündə güc tapa bilməyəndə. Bayaqqı oğlan adamları yana itəleyə-itəleyə ona yaxınlaşdı. Təmiz, duru gözlərini onu gözlərinə zilləyib: "Bağışlayın, xanim, ayrılmınızın rəngi sevginizə çıxıb" – dedi. Demək, yaziq ona görə səhərdən belə maraqla baxırmış. Yadına düşdü ki, neçə gündür hər fürsətdə ağlayır. Ağlıqca ayrılığının hüznü böyük və qüruru əriyir. Olmayan qüruru. Qəsdən ayağını stolun kənarına vurub ağlayır, haçansa ölen əzizini yada salib ağlayır, mənasız seriallara baxıb ağlayır. Əvvəllər dərdini rəfiqələrinə danışındı. Sonra daha danışmadı. Çünkü artıq onu dirləmirdilər. Çünkü yavaş-yavaş hamını bezdirdiyini hiss edirdi. Əslində ən birinci özündən bezən özü idi. Xəstəhal, üzgün duruşu, tez-tez yatmaq istəyi, başını heç nə ilə qata bilməməsi onu bögəza yiğmişdi. İnsan günün iyirmi dörd saatını eyni adam haqqında necə düşünə bilərdi axı? Bir dəfə dərdini danışanda rəfiqəsinin telefonla bank kreditinin faizini hesabladığını gördü. Susdu, qız heç onun söhbəti yarımcıq kəsdiyini hiss etmədi də. O vaxtdan daha susmağa başladı. Bəzən elə qışqıra-qışqıra susurdu ki...

Metrodan çıxdı. Yarası yaman ağrıydı. Qəribədir, bütün ağaclar, bütün binalar, bütün butiklər, döngələr onun yarasına toxunurdu. Küləyin səsi, qoxular, rənglər, fəsillər, mahnilər hamısı onun yarasını qanadırdı. Bu şəhərin bütün itləri, adamları, dilənciləri, sürücüləri, dənər satanları ona baxıb istehzayla gülümsünürdü. Arabir dərdini sevgilisinə danışmaq keçirdi ürəyindən. Amma bilirdi ki, sevgilisi onu dirləmir. İnsanlar anlayışlı və ya anlayıssız olmur. İnsanlar sevdiklərinə qarşı anlayışlı, sevmədiklərinə qarşı isə odun kimi küt olurlar. Ayrılığın ilk əlaməti insanların daha biri-biri ilə danışa bilməməsidir. Bəlkə də, artıq hər şey danışılmış, bütün yollar gedilmiş, bütün sevgi sözləri sərf olunmuşdu. İlk vaxtlar ona uzun-uzun məktublar yazardı. O çox sevirdi bu məktubları. Oxuyurdu, sonra zəng vururdu. Səsindən kişi qüruru otağa səzüldürdü. O isə bu qüruru, onun kişisinin, onun sevgilisinin qürurunu ovuclayıb nəfəsinə çəkirdi, içirdi. Onda eyni şeyləri yüz dəfə danışırdılar. Məsələn, onu ilk dəfə harda sevdiyini. Sevdiyini nə zaman başa düşdüyü, ondan öncə kimisə sevmiş olub-olmadığını. O da yüzüncü dəfə cidd-cəhdə andaman edirdi ki, heç vaxt, heç kimi

sevməyib. Kişi inanmirdi, şübhə edirdi. O küsürdü, ağlayırdı və məktub yazırdı. Amma qəlbinin dərdinliyində bilirdi ki, kişi ona inanır. Qəlbinin dərinliyində ölürdü bu kişinin qısqanlığı üçün. Yerliyərsiz danlamağı, ağlatmayı, incitməyi üçün.

Bir zamanlar onun qüruru vardi. Özü hələ bu qüruru keşf etməmişdi. Onunla tanış olandan sonra hiss elədi ki, bədəni hücrə-hücrə işiq saçır. Elə bil saçlarına, dodaqlarına, sinəsinə, gözlərinə, bütün dərisinə balaca-balaca ulduzlar yapışmışdı. Bu ulduzlar onu parlaq göstərirdi. İlk dəfə onunla görüşdən gələn gecə hiss elədi ki, yatağında işiq saçır. Əllərini qaldırıb ay işığına tutdu. Heykəltəraş əsərinə bənzəyirdi barmaqları. Ay işığında üzürdü bütün vücudu. Bu vaxta qədər belə parladıgı yadına gəlmirdi.

Kişi qadının parıltısını qısqanırdı. Qorxurdu ki, bu parıltını görən olar. Ondan daha güclü, ondan daha yaraşıqlı biri görər və qadın başqası üçün parıldamağa başlayar. Qadın isə onu anlamırdı. Axi dünyada onun fikrincə, bu kişidən güclü, bu kişidən yaraşıqlı başqası yox idi. Hər görüşdə qadın qürurunun, yəni parıltısının bir parçasını sevdiyi kişiye bağışlayırdı. Dodaqlarından öpdükə, bədəninə toxunduqca onu oxşadıqca, sevdikə parıltısı yavaş-yavaş oləziyirdi. Qüruru hissə-hissə təslim olurdu. Qadın daha parıldamaq istəmirdi. Qorxurdu ki, onun parıltısını kimsə görər, sevgilisi buna görə inciyər, gedər. Onun üçün bu kişinin yanında olması bütün parıltıların fövqündəydi.

İndi kişi parıldamağa başlamışdı. Gözləri, dodaqları, vücudu işiq saçırı. Kişinin ən böyük parıltısı ona bəxş olunmuş qadın qürurudur. Qadın kişisinin parıltısından həzz alırdı. Amma başqa qadınlar da işığa gələn atəş böcəkləri kimi bu parıltını duyurdular. Qadın onu qısqanırdı. Dəli kimi aşiq idi. Amma arxayın idi, çünkü kişi də ona aşiq idi. Qulağına taxdıığı plastmas sırgadan tutmuş, gözlərinə çəkdiyi qaraya qədər. Kişi onu həqiqətən sevirdi. Onlar bir-birlərinə adı sözərək demirdilər. Hamının dediyi gülüm, canım, bir dənəm və sairə. Məsələn, bir dəfə kişi onun başını qucağına alıb diqqətlə gözlərinə baxmışdı və demişdi. "Kaş sənin üzün səpəydi". Təəccübəldi.

– Niyə? İyrənməzsən?
– Yoox, iyrənmərəm. Amma onda sənə məndən başqa heç kim baxmaz.

Bir dəfə də ona demişdi ki, "Bircə sən qocal-saydın, mən rahat olardım. İstərdim üzün qocalsın, yaşılanasan, heç kimə lazımlı olmayasan. Məndən başqa". Başa düşürdü ki, bunlar içdən gəlir. Bu sözləri

axtarıb tapmazlar. Qadının yaddaşında çoxlu irili-xirdalı rəf vardı. Bu rəflərdə xatirələr, görüşlər, sözlər yerləşirdi. Deyirlər, adamı acı söz yandırır, amma belə deyil. Adamı xoş söz daha çox yandırır. Çünkü indi, bəlkə də, bir daha eşidə bilməyəcəyi o gözəl sözlərin həsrətini çəkirdi. Bir zamanlar kişi ona aşiq idi, heyran idi, məftun idi. Bir dəfə onun əllə tikdiyi pərdəni elə həsrətlə süzmüdü ki, sanki Van Qoqun tablosunu seyr edirdi. Hisslərinin fiaskosunu yaşayırdılar. Dəli kimi sevirdilər. Bəlkə də, elə bu idi sevgini bitirən. İnsan dəli kimi aşiq olmamalı, dəli kimi istəməməli, dəli kimi ağalamamalı, dəli kimi gülməməlidir. Hər şeyi normal, qədərində yaşamaq lazımdır. Bu dəiliklik, bu ifrat qorxudurdu hər ikisini. İndi çoxdan idi ki, sevgilisinin dəlilikləri bitmişdi. Adrenalinin çatışmamazlığı hiss edirdi. Bəlkə də, sevgilərinin böyüklüyü onları qorxutmuşdu. İnsan həddindən çox sevdiyi hər şeydən zamanla qorxmağa başlayır. Bu ifrat sevdiyi nədirse, onu itirməkdən, ayrılmışdan, atılmaqdan, qovuşa bilməməkdən. Büyük sevgi özü boyda da qorxu daşıyır.

Görüşləri maraqlı olurdu. Bir-birini dönə-dönə vurur, sindirir, incidir, sonra öpür, oxşayırdılar, sevirdilər. Qadın onun qoxusunu, tərinin iyini, yuxulu gözlərini, təbəssümünü sevirdi. Hər əzasını tək-tək sevirdi. Düşünürdü ki, başqa qadınların sevə biləcəyi heç nəyi sevmir. Məsələn, onun qaşlarını sevir, dolu, qaysaq bağlamış dodaqlarındakı ifadəni sevir, yuxudan oyananda tavana zillənmiş bir az bərəlmiş gözlərini sevir. Kişi bəzən saatlarla telefonda video roliklərə baxır, öz-özünə gülürdü, o isə qapının astanasına söykənib sevgilisin gültüsünə baxdıqca ağlayırdı. Bilirdi ki, bir gün o gedəcək. İlk görüşlərində bəri hər gün onu itirmək qorxusu ilə gözləri dolub-boşalırdı. Bilmirdi onu hara qoysun, hardan assın, harda saxlaşın, harda gizlətsin.

Və o getdi. Əvvəlcə zəngləri azaldı, sonra xoş sözləri, qısqanlıqları, tələbkarlığı. Qadın indi hiss edirdi ki, dünyalarca sevdiyi məxlüq anbaan ondan uzaqlaşır. Gözləmək dözülməz idi. Zəngini, mesajını, əllərini, gözlərini, dodaqlarını gözləmək dözülməz idi. Adətən, bu, belə olur, telefonu söndürürsən, söndürürsən ki, mesaj gözləməyəsən. Sonra qorxursan ki, birdən yazar görməzsən və təzədən açırsan. Telefon açılana kimi ürəyin köksündən çıxməq istəyir, sonra modem işarəsi gəlir, internet qoşulur, amma mesaj yoxdur. O belə anlarda çarpayıya uzanırdı üzünü balışa söykəyirdi və...

Xəstəxanada idi. Əynində əməliyyat həkimlərinin geyindiyi yaşıl xalat vardı. Əlində cərrah bıçağı tutmuşdu. Növbəti xəstəni əməliyyat otağına gətirdilər. Təəcübədən gözləri kəlləsinə çıxdı. Bu, o idi.

Onun sevgilisi idi. Ona nə olumuşdu? İlk anlarda elə böyük bir təlaş hiss etdi ki, qorxudan, həyəcandan az qala huşunu itirəcəkdi. Bir anlıq əlindəki bıçağı yerə atıb qaçmaq istədi, amma baş həkim dedi ki, əməliyyatı o aparacaq. Mütləq bu əməliyyat ona həvalə olunur və xəstənin müqəddəratını o həll edəcək. Yavaşça əzbər bildiyi bədənə toxundu. İstilik, doğmaliq barmaqlarının ucundan ürəyinə təref axdı. O bu adamı dəlicəsinə sevirdi. Bu an ruhunu burdaca təslim edəcək qədər. Deyəsən, dedilər ki, kişinin hansısa əzəsi çatışır. Hansı əza olduğunu tapıb transplantasiya etməlidir. Ehtiyyatla axtarmağa başladı. Uzunsov üzü, sevdiyi qaşları, dodaqları, burnu yerindədir. Bədənində də xaricdən hər şey qaydasında idi. Yaxınlaşış sakitcə onun qəhvəyi, cod, hələ dən düşməmiş saçlarını tumarladı. Gözləri həmişə olduğu kimi doldu. Yadına bütün məşhur replikalar düşürdü". "Ay qız, məni özünə belə alışdırma", "Dünyanın ən gözəl kişisi kimdi?" "Mən", "Bəs dünyanın ən gözəl qadını?" – "Sən", "Sevirsən?" – "Əlbəttə", "Sən mənim hər şeyimsən", "Mətbəxdə qab-qacaqla əlləşəndə mənim elə xoşuma gəlir ki", "Taxtabaş", "Əcinnəm", "Sürəkli" onlara doğma olan, onları birləşdirən nə qədər söz vardi lügətlərində. Hər sevginin öz lügəti olurmuş. Sevgi ikitərəfli duyğudursa, bəs niyə əzab birtərəflidir? Sonra, bəs sonra? – "Sevgi nədir ki?", "Mən sevmək bacarmıram". Yenə gözləri axtarırdı, böyrək ləyənidə genişlənmə var, amma qaydasındadır. Qara ciyəri yerindədir, ağ ciyərləri azca zədəlidir, amma yerindədir. Barmaqlarını onun tüklü sinəsində gəzdirdi. Başını bura qoymağı sevirdi. Bu sinədə necə də rahat olurdu. Birdən talaşla kişinin döş qəfəsinə baxdı. Haaa, lənət şeytana, sən demə, onun ürəyi yox imiş. Özünü itirdi. Bu, necə ola bilər, bəs o necə sevirmiş? Bəs indi necə olacaq? Nə etməlidir? Ona həvalə olunmuş bu işin öhdəsindən necə gələcək? Xəstəsi ona həvalə olunmuşdu. Yox sayılan orqanı bərpa etməli idi. Əlini bir anlıq sinəsinə atdı. Bilmədi necə oldu, amma bir də gördü ki, barmaqlarının arasından qan süzülür. Ürəyi zərif, ağ barmaqlarının arasında döyüñürdü. Bunu necə etdiyini bilmirdi, amma ürəyini sinəsindən sökmüşdü. İztirabla dolu, sevən ürəyini. Yüngül bir əl hərəkəti ilə öz ürəyini sevdiyi kişinin sinəsinə yerləşdirdi. Əməliyyat stolunun üstündəki lampalar qəfil sönüb yandı və o diksinih yuxudan ayıldı. Yenə balışı islanmışdı. Əlini buz kimi tər basmış alnına çəkib yuxusunu xatırladı. Titrək barmaqlarını sinəsində gəzdirdi. Sanki iztirabları yüngülləşmişdi. Telefonuna gələn mesajı açdı. Sevdiyindən idi. Yazırkı ki, "Ürəyim sənsizliyə dözmür".